

Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin 2025-ci il  
“ 4 ” \_\_\_\_\_ dekabr \_\_\_\_\_ tarixli  
\_\_\_\_\_ 375 \_\_\_\_\_ nömrəli Qərarı ilə  
**yeni redaksiyada verilmişdir.**

## **Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi**

### **QAYDASI**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və bioloji aktiv qida məhsullarının dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizanın aparılması qaydasını tənzimləyir.

1.2. Bioloji aktiv qida məhsullarının ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” (bundan sonra – Qurum) tərəfindən həyata keçirilir.

1.3. Bioloji aktiv qida məhsullarının ekspertizası həyata keçirilərkən onun tərkibi və adekvat istifadə həddinin araşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) müəyyən etdiyi təlimata uyğun olaraq, bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.

#### **2. Əsas anlayışlar**

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. **bioloji aktiv qida məhsulları** (bundan sonra – BAQM) - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulları;

2.1.2. **yol verilən yuxarı istehlak həddi** - BAQM-in tərkibinə daxil olan maddələrin gündəlik istifadəsinin təhlükəsiz olduğu ən yüksək hədd;

2.1.3. **bioloji aktiv qida məhsullarının ekspertizası** (bundan sonra – ekspertiza) - BAQM kimi təqdim edilmiş məhsulların dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədilə sənədlərin araşdırılması və laborator sınaqların aparılması yolu ilə həyata keçirilən tədqiqat;

2.1.4. **ekspertiza rəyi** - ekspertizanın nəticələrinə dair Qurum tərəfindən verilmiş rəsmi sənəd;

2.1.5. **bioloji aktiv maddələr** - kiçik konsentrasiyalarda yüksək fizioloji fəallığa malik olan maddələr;

2.1.6. **təsiredici maddələr** - BAQM-in təsirini təmin edən maddələr;

2.1.7. **köməkçi maddələr və digər inqrediyentlər** - əsas təsiredici maddə olmayan, təhlükəsizliyi tədqiq edilmiş və təsiredici maddənin hədəfə çatdırılma məqsədilə istifadə edilən maddələr, habelə gündəlik istinad istehlak normasının

minimum miqdarından aşağı olan komponentlər;

2.1.8. **adekvat istifadə həddi** - insanın sağlamlığına zərər vermədən və lazım olan effektləri təmin edəcək optimal miqdarını ifadə edən, hesablanma, qiymətləndirmə və ya eksperimental yolla müəyyən edilmiş bioloji aktiv maddələrin gündəlik istehlak dozaları.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə və müvafiq sahəni tənzimləyən digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş mənaları ifadə edir.

### **3. Ekspertizanın aparılmasına dair ümumi tələblər**

3.1. BAQM "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyatdan alınmazdan əvvəl dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyən edilməsi məqsədilə Qanuna uyğun olaraq ekspertizadan keçirilir.

3.2. Ekspertiza Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti"nin 8-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən "Elektron Hökumət İnformasiya Sistemi" (bundan sonra – EHİS) vasitəsilə Nazirliyə ötürülən sənəd və məlumatlar, həmçinin istehsalçı və ya onun müvəkkil etdiyi şəxs (bundan sonra – ərizəçi) tərəfindən təqdim edilən nümunələr əsasında bu Qaydanın 3.3-cü bəndinə uyğun bağlanmış müqavilə üzrə həyata keçirilir.

3.3. Ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri barədə şərtlər və tərəflər arasındakı münasibətlər bu Qaydanın tələbləri nəzərə alınmaqla, ərizəçi və Qurum arasında bağlanmış müqavilə ilə tənzimlənir.

3.4. Agentliyin "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi ilə bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan sənəd və məlumatlar EHİS vasitəsilə ötürüldükdən sonra 2 (iki) iş günü müddətində ərizəçiyə bu barədə bildiriş təqdim edilməklə bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş müqavilə tərtib edilir və ərizəçinin imzalaması üçün Nazirlik tərəfindən Vahid Səhiyyə informasiya sisteminə yerləşdirilir. Müqavilə imzalandıqdan və müqavilə üzrə ödənişin həyata keçirilməsini təsdiq edən sənəd ərizəçi tərəfindən 3 (üç) iş günü müddətində Vahid Səhiyyə informasiya sisteminə yerləşdirildikdən sonra məhsulun satış üçün nəzərdə tutulmuş 3 (üç) ədəd nümunəsi Quruma təqdim edilir və ekspertiza həyata keçirilir.

### **4. Ekspertizanın aparılma qaydası**

4.1. Ekspertiza ərizəçi tərəfindən bu Qaydanın 3.4-cü bəndinə müvafiq olaraq müqavilə üzrə ödənişi təsdiq edən sənəd və məhsul nümunəsi Quruma təqdim edildikdən sonra 15 (on beş) iş günü müddətində həyata keçirilir. Həmin müddət ekspertizanın aparılmasında əlavə araşdırmaya zərurət yarandığı hallarda 10 (on) iş günündən çox olmayan müddətə uzadıla bilər.

4.2. Qurum aşağıdakı hallarda ekspertizanın aparılmasından imtina edir:

4.2.1. təqdim edilmiş sənədlərdə təhrif olunmuş, qeyri-müəyyən və ya yanlış məlumatlar aşkar edildikdə;

4.2.2. laboratoriya analizləri aparılarkən ərizəçi tərəfindən təqdim edilmiş

nümunələr ilə sənədləri arasında uyğunsuzluq aşkar edildikdə və ya məhsulun tərkibində istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə və (və ya) qablaşdırmada göstərilməyən kənar maddələr aşkarlandıqda;

4.2.3. məhsul 2 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulduqda;

4.2.4. məhsula dair bu Qaydanın 6-cı hissəsi ilə müəyyən edilmiş tələblərə riayət edilmədikdə;

4.2.5. bu Qaydanın 4.7-ci bəndində nəzərdə tutulmuş müddət ərzində ərizəçi tərəfindən zəruri sənəd və məlumatlar təqdim edilmədikdə;

4.2.6. məhsulun tərkibi və adekvat istifadə həddi bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş təlimata uyğun gəlmədikdə;

4.2.7. məhsul Qanunun 14-1.6-cı maddəsinin tələblərinə uyğun olmadıqda.

4.3. Qurum təqdim olunmuş sənəd və məlumatlar, habelə məhsulun dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasına dair aparılmış laborator sınaqlar əsasında bu Qaydanın əlavəsində göstərilən formada rəy verir. Həmin rəy EHİS vasitəsilə real vaxt rejimində Agentliyə təqdim edilir.

4.4. Aparılmış ekspertiza nəticəsində təqdim edilmiş məhsulun dərman vasitəsi ilə eyni tərkibli və ya eyni dozalı olduğu müəyyən edildikdə, bu barədə Agentliyə Nazirlik tərəfindən EHİS vasitəsilə real vaxt rejimində məlumat verilməklə həmin məhsula münasibətdə Qanuna uyğun olaraq dərman vasitələrinə aid tələblər tətbiq edilir.

4.5. BAQM-in ekspertizası məqsədilə Qurum tərəfindən aparılan laborator analizlər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş laboratoriyada həyata keçirilir.

4.6. Qeydiyyatla alınmış BAQM-ə dair ekspertiza rəyinin etibarlılıq müddəti onun qeydiyyat müddəti ilə məhdudlaşır. Qeydiyyatla alınması məqsədilə təqdim edilmiş BAQM-ə dair ekspertiza rəyi 1 (bir) il müddətinə etibarlıdır.

4.7. Ərizəçi tərəfindən təqdim olunmuş sənəd və məlumatlar, habelə nümunələr ekspertizanın aparılması üçün kifayət etmədikdə, Qurum tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə ekspertizanın başlanıldığı tarixdən 7 (yeddi) iş günü müddətində ərizəçiyə məlumat verilməklə EHİS vasitəsilə Agentliyə əsaslandırılmış sorğu göndərilir. Sorğu göndərildiyi vaxtdan ekspertizanın aparılma müddətinin axımı dayanır. Sorğu “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemində ötürüldüyü vaxtdan 1 (bir) iş günü müddətində ərizəçiyə göndərilir. Sorğu ərizəçi tərəfindən 10 (on) iş günü müddətində cavablandırılmalıdır. Sorğu cavablandırıldıqdan sonra ekspertizanın aparılma müddətinin axımı bərpa olunur.

4.8. Ərizəçi təqdim edilmiş ekspertiza rəyi ilə razılaşmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”nə uyğun olaraq təkrar ekspertizanın aparılması üçün müraciət etmək hüququna malikdir.

## **5. BAQM-in tərkibinə dair tələblər**

BAQM-in tərkibi bu Qaydanın 1.3-cü bəndində göstərilən təlimatla müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

## 6. BAQM-in istifadə təlimatına dair tələblər

6.1. BAQM-in istifadə təlimatı (içlik vərəq) xarici dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

6.2. İstifadə təlimatında onun BAQM olması, istifadə qaydası, istifadə sahəsi, əks-göstərişlər, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, təsiredici maddələrin miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən gündəlik doza miqdarı göstərilməlidir.

6.3. BAQM-in istifadə təlimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti"nin 8.4-cü bəndinin etikətlənmə ilə bağlı tələbləri nəzərə alınmaqla tərtib olunmalı və aşağıda göstərilən məzmununda ifadə və məlumatlar mütləq qeyd olunmalıdır:

6.3.1. "DƏRMAN VASİTƏSİ DEYİLDİR!";

6.3.2. "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz";

6.3.3. "Tövsiyə edilən gündəlik dozanı keçməyin";

6.3.4. "Bioloji aktiv qida məhsulu normal qidalanmanı əvəz etmir";

6.3.5. "Uşaqların əli çatmayan yerdə saxlayın";

6.3.6. "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin".\*

## 7. Keçid müddəə

Nazirliklə Agentliyin informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilənədək sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

---

\* Uşaqlar və ya kişilər üçün nəzərdə tutulan BAQM-lərdə "Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" ifadəsi qeyd olunmalıdır.

“Bioloji aktiv qida məhsullarının  
ekspertizadan keçirilməsi Qaydası”na

**əlavə**

**Bioloji aktiv qida məhsulları kimi təqdim edilmiş məhsulun dərman  
vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını dair**

**EKSPERTİZA RƏYİ**

№ \_\_\_\_\_

Tarix \_\_\_\_\_

Məhsulun əmtəə adı və əmtəə nişanı

---

İstehsalçı (adı və yerləşdiyi ölkə)

---

İstehsalçının ünvanı

---

Məhsulun tərkibi

---

Təsiredici maddələr (miqdarı göstərilməklə)

---

Köməkçi maddələr və digər ingridiyentlər

---

Buraxılış forması

---

Qablaşdırılma forması

---

İstifadə sahəsi

---

---

İstifadə qaydaları və doza

---

---

Əks-göstərişlər

---

---

Yararlılıq müddəti

---

---

Saxlanma şəraiti

---

---

Məhsulun istehsal tarixi

---

---

Məhsulun son istifadə tarixi

---

---

Məhsulun partiya nömrəsi

---

---

Ekspertizanın nəticəsi

---

---

---

Bu rəy verildiyi tarixdən 1 (bir) il müddətinə etibarlıdır.

---

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

---

(imza)

M.Y.

